

İnsayder əqdləri haqqında məlumat

1.	Emitentin tam adı	“Unibank”Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti
2.	Emitentin hüquqi ünvanı	AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55, məhəllə 384.
3.	Emitentin Nizamnamə kapitalı	125 686 356.00 manat (bir yüz iyirmi beş milyon altı yüz səksən altı min üç yüz əlli altı)
4.	Emitentin Nizamnamə kapitalını təşkil edən səhmlərin sayı	46 208 219 (qırx altı milyon iki yüz səkkiz min iki yüz on doqquz) adi, adlı, sənədsiz səsli səhmlər
5.	Emitentin yerləşdirilmiş səhmlərinin nominal dəyəri	2.72 manat (iki manat yetmiş iki qəpik)
6	Əqdi bağlayan insayder fiziki şəxs olduqda - adı, soyadı, atasının adı; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı	Eldar Mahmud oğlu Qəribov
7.	Məlumatın təqdim edilməsi səbəbi	Emitentin səhmlərinin Avropa Yenidənqurma və İnkişaf Bankından alınması ilə əlaqədar insayder əqdinin bağlanması
8.	Qiymətli kağızın və ya törəmə maliyyə alətinin növü	adi, adlı, sənədsiz səsli səhmlər
9.	Qiymətli kağızın dövlət qeydiyyat nömrəsi	AZ1003002024
10.	Əqdin həcmi (qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı)	16,392,273 (on altı milyon üç yüz doxsan iki min iki yüz yetmiş üç) adi, adlı, sənədsiz səsli səhmlər
11.	Əqdin nominal üzrə qiyməti	44,586,982.56 manat (qırx dörd milyon beş yüz səksən altı min doqquz yüz səksən iki manat əlli altı qəpik)
12.	Əqdin istiqaməti (alqı və ya satqı)	Səhmlərin alınması
13.	Əqdin bağlanma tarixi və yeri	Birjadankənar əqd 17 oktyabr 2019-cu il tarixində “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bağlanmış, 28 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzindən depo hesabından çıxarış alınmışdır.
14.	Əqdin bağlanmasından sonra insayderin mülkiyyətində olan həmin emitentin qiymətli kağızlarının sayı və emitentin nizamnamə kapitalında payı (faizlə)	35,757,739 (otuz beş milyon yeddi yüz əlli yeddi min yeddi yüz otuz doqquz) ədəd adi sənədsiz adlı səhm; Emitentin nizamnamə kapitalında payı 77,3839 % təşkil edir
15.	Məlumatın təqdim edilmə tarixi	“ 5 ” noyabr 2019-cu il

“Unibank” KB ASC
İdarə Heyəti